

*Razim MƏMMƏDOV,
ADPU-nun Ədəbiyyat
kafedrasının müdürü,
dosent*

(Əvvəli ötən sayıımızda)

Alimin fikrince, romanda rastlaştığımızı
obrazların keşdiyi həyat yolu yazıçının
“mühit” anlayışını hansı məzmundan
qavramasına aydınlıq getirir. Yüzünün
hədiləsə bu mənqəden yanışmasının məqbul
hesab edən tədqiqatçı bədii metnə
əsaslanaraq romanda təsvir olunan mühitini,
bu mühitdə yaşayan insanları - Cəlil ağa,
Lütfəli bəy, Qurban, Əhməd kişi, Şəfiqə,
Cavad bəy, Olqa və başqalarının XX əsrin
əvvəlləri Azərbaycan mühiti üçün tam
səciyyəvi və qanunauyğun obrazlarını
olduğuunu sübuta yetirir. Onun romandanın
getirdiyi çoxsaylı nümunələr, bu
nümunələrə ədebi-təqnidə baxışlarının
müsəariyi və orijinal konsepsiyaların
diqqətdən yayılmır. Tədqiqatçının fikrincə,
yaranmaqdə olan milli burjuaziyanın
nümayəndələrinin yazıçı işgūz, öz işlərinin
genişləndiriciliyi, xeyriyyəçi və s. nəcib
əməllər sahibi kimi görmək istemidir.
Müellif hətta əsərin əvvəlində Cəlil ağa
varlandırdıqdan sonra öz xarakterini
dəyişməyidini, işlərinə daha ciddi
yanışmağı, onu genişləndirməye çalışdığını
gösterir: “Cəlil ağa dövləte nail olduğunu
sonra özünü belə dolandırıldı ki, cümlə
tacirlər ona maşallah deyil, başına and
içərdil. Bu, ne iki içərdi və no do qumar
oynardı və gecələr də vaxt keçirmək üçün
ya özü tacirləri devət edərdi, ya özü
onlann evine gedə vaxtını keçirirdi”. Bodiu
metnindən getirdiyi bu parçaya əsaslanaraq
tədqiqatçı homin dövrü belə
səciyyələndirirdi: “Bu cümlələr
kapitalistləşən Bakının ictimai mühitini göz
önüne getirir. Bu mühitin sağlamlığı, işgūz
içəriliyi və hallılığın diqqət çəkir. Əgər
Cəlil na araq içir, no qumar oynay, vaxtını
gece klublarında, kazinolarında keçirmirdi
və halal, eyni zamanda, işgūz bir həyat
yaşayırdısa və məhz bu cür halallığına və
içəriliyinə görə “cümle tacirlər ona
maşallah deyil, başına and içərdil”se, bu,
Bakı burjuazinin ümumun sağlamlığını
demək idi. Bu mühit halallıq, işgūzlıq və
sağlam roqabətin təqdir olunduğunu
göstərir”.

Məlumdur ki, Azərbaycan milli burjuaziyasının en müsbət cəhətlərindən biri xeyriyyəçilik eməlli ilə ardıcıl surotda maşğul olmaları olmuşdur. Bu cəhəti Azərbaycan milli burjuaziyasının mənəvi sıfırtı kimi ümumiyləşdirən T.Salamoğlu yazır ki, "Cəlil ağa da milli kapital dünyasına belə bir sıfırtə daxil olur və müəllif onun xarakterindəki bu cəhəti xüsusi bir memnunluq hissisi ilə təqdir edir". "Feyqilər, olsızlara külli miqdarda kömək edən" Cəlil ağanın simasında İ.Musabeyovun Azərbaycan milli burjuaziyasının keçmeli olduğu yolu göstərdiyini vürgulayan alim fikrine, bu, hem de yazıcının bir mərasif kimi "milli burjuaziyanın işgüzar münasibətlərinin insanlıq, milli hissələr və

“İZM”LƏRİN ESTETİKASI YENİ METODOLOJİ BAXIŞ SİSTEMİNDE

(Tayyar Salamoğlunun tədqiqatları əsasında)

İslam əqlaqına sədaqətli qalmaqla inkişaf etdirilməli olduğunu təlqin" etdirmək idi.

Ədəbiyyatınashq Cəlilin xarakterinin
dəyişməsini, onun iləcənləri və işgüzər bir
insan olmadan çıxıb eyş-işrot, qumar və
qadın düşkünlü qeyrivalosunu kapital
dünyasının qanunaşılığunu ilə
əlaqələndirir, onun kapitalist xarakteri ilə
izah edir. T.Salamoğlu bu müləhizələr
etiraz edir, ədəbiyyatınashqasında söylənilən
fikirlərin reallığı oks etdiyirmədiyi söyləyir,
on azindan bedii metni məsolənin bu
şəkilde qoyulduğunu tezkib etdiyinini
vurğulayaraq yazar: "Cəlilin pozğunluk
yoluna qədəm qoyması onun kapitalist
xarakteri ilə izah edilir. Lakin bedii metni
məsolənin bu şəkilde qoysuluşunu tezkib
edir. Cəlilin deyişməsi, xasiyət və
əməllərində get-gədo artdağda olan
mənfiliklər şəxsi tale yolu zəminində izah
olunur. Yaziçi Lütfi bəyin təsiri altına
düşməsin onun deyişməsinin, mənfi sıfıtlar
exz etməsinin asan sebobi kimi göstərir".

T.Salamoglu yazar ki, "mülâllî Colilî kapitalist iqtisadi münasibatları sisteminde bîşmis, büyük tacribüye malik millî kapitalist obrazı kimi yaratır. Colil ağzıgûzda dünyada nô qedor büyük mûvaffeqiyetler qazansa da, yenê de bu sahada tacribesiz idi. Xarakterindeki saflıq ve temizlik, eyni zamanda, sadolövlükde içine düşdürü mûhihti bütün reallığı ile görmeye ona mane olurdu. Tədqiqatçı yazıcının XX əsrin evvəllerinin son dərəcə mürökəkəb we ziddiyətli milli hayatında cabalayıb bogulanları çox gördüyüünü, müşahidə etdiyini vurgulayaraq qeyd edir ki, onun "osərinin süjeti nô qedor maarrifçi konsepsiyanadı güç alırdısa, maarrifçi konsepsiyanın özü də bir o qodor hayatin acı reallıqlarından güç alırdı". Alim yazıcının osorda yaranmaqla olan burjuaziyanı necə görmek istediyini belə societyelləndirir: "Yazıcı yaranmaqla olan milli burjuaziya sınıfı mövqedən yanaşmaq tendensiyasından çox uzaqdır. Belə bir tendensiya onun yazıcı məqsədindən daxil deyil. Müllâllîn maarrifçi ideali yaranmaqla olan burjuaziyanı votondas təbiötli, ictimai amal və düşünco sahibi kimi görmek istəyir. Qumarxanalarда, içki məclislerində, gecə klublarında, kazinolarda keçən hayatın qazanılan milli sörvətin dâğıldımasına səbəb olduğunu, həm sərvət sahibinin özünü, həm ailəsinizi zəlalətə apardığını, eyni zamanda, milli inkişafaya səhər salmayıb, qütbəmək istəyir".

zörbə oldugunu göstərmək istəyir. İ. Məsabəyov esərdə göstərir ki, XX əsrin evvəllerində Azərbaycanın milli həyatına ele bir dünya ayaq aqar ki, xalqın, milletin tarixi xarakterinə, exlaqına, mənəviyyatına, düşüncəsinə, bütövlükde işe həyata tərzi dəgidiçi təsir göstərir. Milli həyata konərdən ayaq aqan qüvvənin Qərb dünyasında olduğunu vurgulayan T.Salamoğlu yazar ki, sənətkar romanda "mənəvi, exlaqı pozğunluğun milli mühitə nüfuzu ilə bərabər, milli mühitin bu cür yaşayış tərzinə müqavimet hissini və özminni də öks etdirir". Bedi metndən çıxış edən alım cox haqlı olaraq belə noticəyə getir ki, yaziçı esərin sonunda "milli comiyatiyən həlliyyiliyi", eleycə "Qərbdən gələn təsirlerla exlaq və mənəviyyatca pozğunlaşan milli burjuaziya nümayəndəleri ilə müqayisədə, milli burjuaziyanın böyük coxluğunun milli və İslami həyat tərzinə, exlaqına sedaqtını öne çəkir".

Azerbaycan bedii nəsrində özünəməxsus şərəfi yer tutan "Neft və milyonlar

söltönötinde" romanının XX əsrin övvəllöründə Bakıda baş verən içtimai prosesləri itti müşahidələrin noticisi olaraq yarandığını, süjetin əsasına bəsbütün hayatı bir situasiyanın qoyulduğunu vürgulayan professor T.Salamoğlunun fikrincə, "hayati müşahidələrin, həyati situasiyanın maarifçisi yazıcının qalemino tasırı o dərəcədə qüvvəlidir ki, roman yazıçının başlanğıcda ifadə etdiyi publisistik mühakimələrə sərhəddindən xeyli konara çıxır və onun həyati mezmunu qat-qat qüvvələndirir".

III HISSÄ

MAARİFÇİ REALİZM ƏDƏBİ CƏRƏYANI VƏ İDEALİST DÜNYAGÖRÜŞÜ DÖRDÜNCÜ YAZI

DORDUNCU YAZI

Sultan Məcid Qənizadənin maarifçi dünyagörüşü ilə dini baxışlarının vəhdətinin elmi təfsirləri

Bədi Əsərləri ilə Azərbaycan maarifçisi, realist cərəyanını zənginləşdirən, bu sahədə müüm mühüm xidmətləri olan, xüsusilə maarifçi realist nəşrin estetik prinsiplərinin müəyyənleşməsindən əvəzlis rol oynayan böyük abşıblarımızdan biri də Sultan Məcid Qonizadə olmuşdur.

Ödebiyyatşunas alım roman-dilogiya kimi qəbul etdiyi "Məktubati-Şeyda boy Şirvani"nın "Mülliimlər iftixarı" və "Gəlinlər hemayıll" hissələrindən bəhs edərək yazar: "Ödebiyyatşunaslığımızda S.M.Qəzizadənin "Məktubati-Şeyda boy Şirvani" eseri daha çox təhlil predmetinə çevrilmiş, lakin ister maarifçi realizm estetikası baxımdan, isterse də roman janrunnun nümunəsi kimi eserin ideya-estetik keyfiyyətləri tam açılmamış, əsasən mülliifin maarifçi görüşlərinə diqqət yetirilmişdir".

Dilogiya ile bağlı todqıqtılarda eserin birinci ve ikinci hisselerinin "janrı xüsusiyyetlerine göre bir-birinden ferqlenməsi", birinci hissənin "pedaqoji traktat sepkisində publisist hekayə", ikinci hissənin ise, "mensur şeir seklinde yazılımış

"roman" hesab edilmesi məsələsinə aydınlıq getirən T.Salamoğlunun fikrincə, ədəbiyyatşünaslığında söylənlərin bu qənaətlər olduğunu doğrultur. Belə ki, "Müəllimlər ifixarı"nın müəllif mövqeyinin bödül-estetik ifadəsi olmasının fikri bir mənalı qarşılıqların, osoro daha çox "pedagoji traktat" kimi yanaşmaq meyli ömür keçir. Bu yanaşmalar, nüfuzla etibarla dilogiyanın ideya-bödülük mükomməlliyini şübhə altına alır. Cünki birinci hissəni mövzuya verilən bödül həlləndə sərf-nozor edir, yazıçı qayosının estetik ifadəsinə arxa plana keçirir. Buna görə də tədqiqatlarda "Müəllimlər ifixarı" bödül osor kimi yox, "pedagoji traktat" kimi təhlil edilir. Birinci hissəyə bu mövqedən baxış prinsip etibarı ilə, ikinci hissəni də ideya-bödülük mükomməlliyində təhlil imkanını zəiflədir".

Ösöro yanaşmanın tədqiqatlardakı müxtəlif formalarından bəhs eden ədəbiyyatşunas alım diqqəti məsolənin başqa tərəfinə yönəldərkən qeyd edir ki, "eğer həqiqi bədii əsər üçün onas şərt "insanda insanı kəşf etmək"dirsa, onda qohromanın ancaq sosial təbiətinin təsviri yazıçıya uğur qazandırırmı". O yazar ki, yazıçı asərdə "ədəbiyyatın qarşısında heyati canlı obrazlarla tqidim etmək telefonə" riayət etmiş, dövr hadisələrinin heyatılıyımı və qohrəmanların canlı, bədii obrazları kimi meydana çıxmamasını şortlaşdırıb bilmüşdür. Kitabda oxuyuruq: "Demək, "insanda insanı kəşf etmək" toləbi S.M.Qəzizadənin romanında insanı həm təbii, həm de sosial varlıq kimi inikas şəklində meydana çıxır. Buna görə da, "Məktubat-Şeyda bay Şirvani" əsərini həm "esq dairəsində dolanan" hissələrin - "hozriyyat tərəfləri"nin, həm də "ciddən söylənmis mətləblər"in sintezində dərk və qiymətləndirmək zərurəti varanı".

T. Salamoğlu araştırmalardaki ‘Mülliimliler ifixarı’nın mülliifi bir yönetici olmadan çok vətəndəs-mülliim idi’ qənaatı ilə də razılışmayaqarayır: “Məhz bu və bu tipli qonaqtılın torası altında doğdqıpçılar birinci hissəni ‘vətəndəs mülliim’ in maarifçi, pedaqoqi düşüncələri kimi qobul etmişlər. Halbuki, birinci hissədə hadisələr müyyən bir kompozisiya sisteminə, Aristotelin tabiricə desək, ‘başlangıcı və sonu’ olan, kifayət qədər dramatizmə müşayiət olunan sujet xəttində malikdir. İkinci hissədə olduğu kimi, birinci hissədə canlı təsvirlər, qəhrəmanın yaşıntuları, döyüdüyən son dorcas gərgin psixoloji həllər əməkliyət ardıcılıq arşamadıq cincindəndir.”

oxtucuñuz arñinda aparmaq güncüldüçü . Ösərin janr strukturu ilə bağlı sovet edəbiyyatlaşdırışında yer alan "dilogiyanın hem birinci, hem de ikinci qismı məktublar şəklində yazılmışdır" qonaqtına alimiñ menşiliñ cavabı da diqqəti cəlb edir. O yazır ki, "bu qonaqt, heç şübhəsiz ki, öz başlanğıcını dilogiyanın adından götürürmüsdür. Ancaq bədiñ metn bunu təsdiq etmir. Ösərin birinci hissəsində məktub formasından istifadə olunmuşdur. Lakin bu formanı bütövlükde birinci hissəyə aid etmək olmaz. Əsl həqiqətde birinci hissə həcməz az da olsa, ancaq müraciət kəb struktura-kompozisiya malikdir. Struktur baxımından "Müslimlər iftخار"ıñ bir neçə hissəyə ayırmalar olar. Ösərin birinci ve eəsas hissəsi üçüncü şəxsin dilindən təshkiyo olunur. "Üçüncü şəxs "mayis" aymın evvəlləri" nda müslümən Seydə bəyin başına gələn eḥvalatı nəqəl edir".

Övvəli 8-ci sahifədə


Tədqiqatlarda S.M.Qənizadənin Şeyda bəy prototipi olması haqqında yekdil qənaətləri təqdir eden T.Salamoğlu yazar ki, maarifçi estetikanın prinsiplerine uyğun yazıları əsərde Şeyda bəy müəllif ideyalarının ruporu funksiyasını yerine yetirir, lakin yəzi onu ancaq özünə lazımlı olan fikirlərin daşıyıcısına çevirmir, öksinə, qəhrəmanına üzləşdiyi hadisələr fonunda müəyyən psixoloji hallar yaşadır: "Əsərdə maarifçi ideyadan süjətə gəlmək prinsipi əsas götürülsə də, yəzici süjetin eto-qana doldurulmasına çalışır. Baş verən hadisələrin psixoloji derinliyinə nüfuz etməyi bacarıır. Başqa sözə, "Müəllimlər ifixarı"nda süjet xəttinin əsasında duran hadisə töbii şəkildə təkiyə olunur. Yəzici sənətkarlıq stixiyası ilə qəhrəmanı ancaq ona lazımlı olan fikirlərin daşıyıcısına çevirmir. Qəhrəman başına gələn hadisələr fonunda gərgin psixoloji hallar yaşayır". Bədii metndən göründüyü kimi, yaranmış şəraite müvafiq olaraq qəhrəmanın daxili düşüncələri on planda təsvir olunmağa başlayır. T.Salamoğlunun fikrincə, "hadisələrin cəreyanı psixoloji müstəviyi keçir. Eyni zamanda, qəhrəmanın daxili düşüncələri onun maarifçi görüşlərinin ifadə vasitəsinə çevrilir". Burada diqqəti çəkən maraqlı məqamlardan biri də tədqiqatının Şeyda bəyin üzləşdiyi problemlərin həllində yəzicinin goldiyi qənaətlərə yeni münasibətdir. Alim vurgulayır ki, yəzici öz qəhrəmanını nə qədər çətin, ziddiyətli burulğanlar aləminə salsa da, onu töbii insan düşüncələrindən uzaqlaşdırır. Tədqiqatda oxuyuruq: "Lakin müəllif qəhrəmanın üzərində yiklediyi müəllif ideyalarının ruporu funksiyasını reallaşdırmağa tölfəsmir, qəhrəmanı ancaq bu ideyaların daşıyıcısına çevirmir. Başqa sözə, Şeyda bəy verilən bu "rol" onu canlı insan olmaqdandır, töbii halının yaşıntılarından uzaq salır. Müəllif qəribə bir ustalıqlı qəhrəmanını mürakkeb və ziddiyətli düşüncələr burulğanına salır. Maarifçi qəhrəmanın bir çox hallarda, maarifçi qəhrəmandan çox, töbii varlığı yaşıyan insan kimi yaşıntıları onu müəllif ideyalarının quru ruporuna çevirməkden uzaqlaşdırır. Məhz təsvirin bu istiqaməti ilə "Müəllimlər ifixarı" risalo, traktat xarakteri ilə yox, bədii səciyyəsi ilə diqqəti çəlb edir".

Əsərin qəhrəmanını bütöv bir xarakter kimi səciyyələndirən T.Salamoğlunun fikrincə, "Şeyda bəy bir müəllim kimi millətine xidmət imkanlarını on böyük mənəvi dəyər, yaşaşığın mənasını hesab edir. Qəhrəmanın buくる dünənməsi tamamilə təbiidir. Çünkü bu qəhrəmanı yaradan müəllif özü də, ilk növbədə və bütün varlığı ilə maarifçidir".

S.M.Qənizadənin keçdiyi həyat və fəaliyyət yoluñun təfərruatları ilə qəhrəmanın həyat və fəaliyyət yoluñ müqayisə müstəvisinə gotirib, onu avtobiografik sürət hesab edən və "onun simasında maarifçi ziylərlərin yeni noslino məxsus səciyyəvi keyfiyyətlərin ümumiləşdirilməsinə baxmayaraq, bu surətin yaranması üçün S.M.Qənizadə özü prototip olmuşdur" qənaətinə gələn tədqiqatçı mövqeyi ilə razılaşmaq lazımlı goldıyı göstərir".

T.Salamoğlunun qənaətinə görə, Şeyda bəy obrazının həyatılıyinde bu "prototip" in (S.M.Qənizadənin) həyat təcrübəsi müüm rol oynamışdır. O, yazar: "Həq şübhəsiz ki, S.M.Qənizadə qəhrəmanının obrazını yaradarkən müəllim, maarifçi və sənətkar kimi fəaliyyətində keçdiyi yoluñ təcrübəsinə nəzər almış, eyni zamanda, sənətkar istedadının təlqinləri də qəhrəmanını maarifçi düşüncənin sxematik təmsilcisi kimi

"İZM" LƏRİN ESTETİKASI YENİ METODOLOJİ BAXIŞ SİSTEMİNDE



Yox, maarifçi qəhrəmanın həyatı obrazını yaratmağa yardımıcı olmuşdur".

Romanda süjet xəttinin dramatik bir konflikt əsasında inkişafını, hadisələrin zirvəye doğru hərəkətini və bu hərəkətin müəllif əsərin bədiiliyini şərtləndirən əsas xüsusiyyətlərdən sayı və hadisələrin bu istiqamətdə inkişaf xəttini izləməyi daha möqsədəməvafiq hesab edir. O, bədii metnə əsaslanaraq qarşılaşdığı problemin Şeyda bəyin daxili dünyasını hərəkət etməsini, onun sosial həyatın ziddiyətləri ilə bağlı dorin düşüncələrə qərə olmasının, qəhrəmanın düşüncələrinin haçalanması, "nagah həməyil məsələsi" yadına düşəndə kədərlənməsi, qəm-qüssə içində çəbalaması, Şeyda bəyin içinde mübarizə getməsi və s. məsələlərin töbii boyalarla təsvir olunduğunu qeyd etmekə yaxşı, yəzicinin öz qəhrəmanın mənəvi aləminə nüfuz etməsini, onun mənəvi dünyasını dacarıqla adıqını üzə çıxardır: "Şeyda bəyin içinde mübarizə gedir. Maddi, yoxsa mənəvi dünyaya tapınma onun daxilində bütün varlığını saran dramatizm, gərginlik yaradır. Şeyda bəy "əcuzu surəti"ndə tez-tez gözünə görünüb ruhunu zəherləməyə çəlşən tamah hissini qalib gələməyi, "kondinə gəlmək"i bacarır. Əvvəlki sağlam düşüncələrinə qayıdır: "Mərifət varlığı mal yoxluğuna həm qənidir, amma mal qənisi mərifət yoxluğunda yoxsuldu...Şükür Xudaya ki, mən Şeydanı mərifət dövlətindən məhrum etməyi idir". Bu cür düşüncələr onun varlığının hakim kəsilində Şeyda bəyin ardıcıl olaraq Allaha şükür etməsi tösdüf deyil".

T.Salamoğlu Şeyda bəyin Avropada təhsil almasına baxmayaraq onun dünəncə sisteminin alt qatında İslam dininin əhəkamlarının əsası yer tutduğunu, roman qəhrəmanın bu dünyadan fəaliyinə də, bu dünyada qazanılan var-dövəletin müvəqqətiyinə de törekən inandığını, ona görə də bu inançdan güclərətib bütün varlığı ilə yüzlərə şagirdinin tolim-təbliğəsi ilə cani-dildən meşgul olduğunu əsərləndirir: "Ona görə də S.M.Qənizadənin qəhrəmanının bir maarifçi kimi dərk etməmişdən qabaq, yaxud bir maarifçi kimi dərk etməkə bərabər, həm də müsəlman-milletçi kimi dərk etmək lazımdır". Alim Şeyda bəyin qəhrəmanının "yeddi heftə gece və gündüz işləməklə" başa

əsasında dünəyagörüşünün, bu dünəyagörüşündə irolli golon əməllərinin fəlsəfi kökündə Qurani-Kərimin hökmələri, islam dünəncə və döyərlərinin dananması ilə əsərləndirir.

Tədqiqatlarda da qeyd olunduğu kimi, S.M.Qənizadə "Müəllimlər ifixarı"nda öz maarifçi düşüncələrini, vətəndaş-ziyalı mövqeyini Şeyda bəyin timsalında ümumiləşdirmişdir. T.Salamoğlu bu məsələyə nisbətən başqa mövqədən yanaşır, müəllifin Şeyda bəyin sünə yollarla maarifçi qəhrəmana çevirmədiyini qeyd edir. O yazar ki, müəllif "öz ideyalarını ortaya qoymaq məramı ilə bərabər, bədii əsər - roman yazdığını da unutmur. Buna görə də bütün bu situasiyalarda qəhrəmanın töbii, canlı insan olaraq dünənməsi və yaşıntıları qayğısına qalır, Şeyda bəyin dünənce metamorfozalarını təfsilatlı şəkildə eks etdirməkən qəkinmər". Alim qəhrəmanın dövrün çətinlikləri və amansızlıqları içində çəbalaması probleminin qoyulmasına töbii yanaşığını bildirir və Şeyda bəy surətinin bəsi xarakterizə edir: "Biz "bos Diləfrüzün həməyili necə olsun?" sualı qarşısında naçar qalan qəhrəmanın inanğı haqiqətlərə istehza ilə yanışma anınlara da, başından keçən düşüncələr seli içorisində başını itirməsini də, ağır fikirlər altında yatığında "ne yatmış, ne oyaq" kimi cabalamasına da, nəhayət, dünya nizamının ne üçün belə nizamız qurulmasına dair Allâhınə sonusluş suallar ünvanlaşmasına da, Allahınə adilliliyinə dair qəti inanımı beynindəki şübhəli qənaətlərin əvəz etməsinə də intellektual dünənce qəhrəmanın töbii, həyatı xarakterinin ifadəsi kimi baxır, dərk edir".

Əsərdə diqqəti colb edən məqamlardan biri, bəlkə də birincisi yaranmış voziyyyətdən Şeyda bəy necə çıxacaq? və "Diləfrüzün həməyili məsələsi"ni müəllif necə həll edəcək? suallarıdır. Bədii metndən görünür ki, müəllif bu psixoloji durumda öz qəhrəmanın müxtəlif voziyyyətlərdəki yaşıntılarını çox töbii şəkildə təsvir edir. Şeyda bəyin dünəndən təqib etməyən, döyüdülən tərəddüdlər burulğanından xilas edilmiş mesələsinin həlli hələ yaxşıdır. T.Salamoğlu yazır: "Şeyda bəyin tərəddüdlərinə son qoyub, tam qotiyyyətə mənəvi dünyaya yenidən dönməsində onun iman və inancının həlliəcili olduğu şübhəsizdir. Həmin iman və inanc Şeyda bəyin özünü müəllim kimi dərk etməsinin, başqa sözə, özüne yenidən qayıdışının psixoloji əsasını müəyyənəldir. Şeyda bəy bir olan Allah tərəfindən müəyyənəldir. Hətta Şeyda bəy "məktub"unun sosial tətbiqini qat-qat dərinləşdirir".

T.Salamoğlu Qurani-Kərim ayələrindən çıxış edərək bildirir ki, milli düşüncənin, milli özünderkən prinsiplərinin formalaslaşmasında İsləm dəyərləri əsaslı miqyasda çıxış edir. Onun qənaətinə görə, "S.M.Qənizadənin maarifçi qəhrəmanının iddialarında Allâha bağlılıq notları da bunun ifadəsidir".

Bədii metndən göründüyü kimi, Şeyda bəy qardaşı qızına həməyil əvəzini "təbliğ xüsusunda bir nəsihətname" kitabı yaxşı hədiyyə verməyi veziyətdən çıxış yolu kimi qətilədir. Lakin qəhrəmanın "yeddi heftə gece və gündüz işləməklə" başa

çatdırıldığı bu hədiyyənin necə qarşılığında T.Salamoğlunun münasibəti digər tədqiqatçıların fikirlərindən daha daqiq səslənir. O, yazar: "Hadisələrin corayani oxucunun bu sual ətrafında düşünməsini qaćılmaz edir. Bu düşüncə müstəvisində oxucu baş verecek gələcək olayların intizərindən qalır. Yənə də oxucu dünəncəsində Diləfrüzün hədiyyəyə münasibətinin versiyalarının yaranması mosələsi meydana çıxır. Oxucu dünəncəsində formalaşmış "versiyalar"la müəllif versiyasını üz-üzə gətirmək istəyi oxucu fikrində romanın sonuna maraqlı qat-qat artırmış olur. Etiraf etmək lazımdır ki, oxucu nə qədər çəvik fikir sahibi olursa olsun, romanın sonunu müəllif dünəndən eyni kimi təsəvvür edə bilməz. Çünkü, hadisələrin inkişaf məntiqi Şeyda bəyin "Nəsihətname" ni Diləfrüzə təqdim etməsini diktir. Lakin müəllif əsəri gözəlnilməz sonluqla bitir".

Məlumdur ki, əsər Şeyda bəyin dostuna S.M.Qənizəvə ünvanlaşığı məktub və müəllifin bu məktubu oxucuya təqdim ilə bitir. Məktubda Şeyda bəy dostundan əmisi qızına yazdığı "Nəsihətname"ni çap etdirməsini xahiş edir. T.Salamoğlu bu məktubun yalnız xahişdən ibarət olmadığını, orada dərin ictimai mətbələrin də yer aldığı vurgulayır: "Lakin Şeyda bəyin "məktub" ancaq bu xahişdən ibarət deyil. "Məktub"unda Şeyda bəy çox dərin ictimai mətbələblərə toxunur. Buradakı düşüncələrində Şeyda bəy artıq bir məktəb müəllimləndən maarifçi-filosof, mütefəkkir səviyyəsinə qədər yüksələr. Şeyda bəyin "məktub"u "Müəllimlər ifixarı"nın sosial tətbiqini qat-qat dərinləşdirir". Əsl həqiqətdə "məktub" milli tərəqqiye nail olmaq üçün görülənlər, millət ziyyəsinin qarşısında duran vəzifələr haqqında Şeyda bəyin dostu ilə "qabaq heməyili" olmasına şəkildən əyleneşir".

T.Salamoğlu dünənür ki, "Məktub"da Şeyda bəyin müəllifin maarifçi düşüncələrinin, vətəndaş ziyalı mövqeyinin ruporu kimi çıxış etməsi dəha qabarlıq suallarıdır. Bədii metndən görünür ki, müəllif bu məktubda Şeyda bəyin mənəvi dünyamıza qədər yüksələr. Şeyda bəyin "məktub"u "Müəllimlər ifixarı"nın sosial tətbiqini qat-qat dərinləşdirir".

Ədəbiyyatşunas alimin fikrincə, "Məktub" a qədər Şeyda bəyin millət, onun tərəqqi yolları haqqında düşüncələri əsərə fundamental şəkildə oks olunur. Milli tərəqqidə məktəbin və müəllimin rolundan bəhs olunur. Əlbette, "məktub" da bu düşüncələrin davamı kimi ərsəyə golur. Lakin məktubda məsələlər dəha geniş və dəha darin miqyasda qoyulur. Tədqiqatın hətta Şeyda bəyin "məktub"unu romanın üzvi hissəsi hesab edir, bu məktubda "yəzicinin insan təbiətinin on müərkəbə ziddiyətli məqamlarını bədiil təhlil müstəvisinə çıxarmışqə nail olduğunu" bildirir. O, bəzi qaralıq məqamlara aydınlıq getirir. Həm də qaralıq məqamlara aydınlıq getirir. Şeyda bəyin "məktub"da aydınlıq təqdim etmək güvündədir. Şeyda bəyin milli tərəqqi haqqında düşüncələri məhz bu "məktub"da aydın bir konsepsiya şəklini alır. O, "məktub"unda məlli inkişafə tekan vero bilən amilleri sistemli şəkildə açıqlayır".